

Dərman—yeməkdən sonra

Qərib Mehdi

© Ədəbiyyat Qəzeti

Əczaçı həkimin yazdığı dərmanı bir də nəzərdən keçirtdi. Adamların böyük əksəriyyəti həkimlərin latınca yazdıqları dərman nüsxələrini oxuya bilmirlər. Bunu yaxşı bilən əczaçılar müştərilərə şifahi məsləhət verməyi unutmurlar. Şəffaf şüşə arxasında oturan ağ xalathlı əczaçı qəbul olunmuş qaydanı təkrarladı:

—Təsirli həbdir. Gündə üç dəfə atırsınız,—yeməkdən sonra.

Söz aydın deyilmişdi. Nədənsə, xəstə şəffaf aynanın qarşısından çəkilmək istəmirdi. Balaca otaqda xeyli adam vardi. Növbəyə dayanmışdılar. Hamısı qayğılı-gileyli görünürdü. Avazımış sifətlərində bir inciklik duyulurdu. Öndə olan xəstə nə isə öz-özünə deyinir, arzuladığını eşitməmiş kimi ayaqlarını durduğu yerdən üzmürdü.

Əczaçını tanıyan xəstələrdən biri hövsələni basa bilmədi, axır ki, dilə gəldi:

—Sakit, qurban kəsim, ayaq üstə dura bilmirik, bir az əlli tərpən.

Etiraz başqa bir müştərini də tərpətdi:

—Belə yerdə Sabirin yeri görünür.—Kişinin dili əlindən, əli dilindən itidir.

Kişi könülsüz də olsa ayaqlarını süründü. Birdən dayanıb geri qanıldırı, geri boylandı, nə isə demək, soruşmaq istədi. Söz aydın deyilmişdi. Çətinlik yolunu kəsdi. Kənara çəkilib təkləndi. Ariq, uzun kişi həm də axsayırdı. Xeyli fikirləşdikdən sonra qapıdan çıxməq, otağı tərk etmək əvəzinə, yenidən növbəyə dayandı.

Həzrət Əlinin gözəl bir kəlamı var: övlad valideynlərdən çox, zəmanəyə oxşayır. Adamlar dünənki xoflu, biri-birindən çəkinən, biri-birindən qorxan adamlara oxşamırdılar. Onlar harada olur-olsun, görüşən kimi dərdləşir, mübahisə edir, fikir toqquşmasından əsəbiləşirdilər. İnanırdılar ki, bu qayğılı, kəskin mübahisələrdən sonra evlərinə—uşaqlarının içİNə sağ-salamat gedəcəklər. Təhlükəsizlik Komitəsinin Daxili İşlər İdarəsinin nəmli zirzəmiləri və zoraki dindirmələri hələ ki, onlardan uzaq görünürdü. Bütün bəlalara görə qəzəblənən qara kütlə, keçmiş işlər yada düşəndə istər-istəməz yenidənqurmanı bağışlayırdı.

Hərdən əczaçı Sakitin sakit səsi eşidilirdi:

—Su dərmanıdır, xörək qasığı ilə gündə üç dəfə, yeməkdən sonra içərsiniz. Yadınızda saxlayın, xörək qasığı ilə.

Bura toplaşanların əksəriyyəti yaşılı görünürdü. Deyəsən Sakitin işlədiyi əczaxana veteranlara və təqaüdçülərə xidmət edirdi. Müştərilər mübahisəyə girişmişdilər. Yəqin ki, biri-birinin kimliyinə, nəciliyinə bələd deyildilər. Təması, mehribançılığı başa düşmək olardı. Ya bədənlərinin, ya da dünyyanın ağrısı onları köhnə tanışlara çevirmişdi.

Birinci səs:

—A kişi, bu Buş nə zalım adamıymış... Müsəlmanın lap qəddar düşməniymış. Bütün İraqı viran elədi.

İkinci səs:

—Ağilsız müsəlmanın ölkəsi viran olar da... Mən niyə özümdən güclü düşmənimin əlinə bəhanə verirəm...

Üçüncü səs:

—Yenə bizimki. Müharibəni dayandırmaq üçün əlindən gələni əsirgəmədi.

Dördüncü səs:

—Sən də söz danışdın da... Qorbaçov əvvəlcə, Səddam Hüseynin BMT xəttilə yolunu kəsdi, sonra kömək təklif etdi.

Əczaçı Sakit səsini qaldırdı. Belə vaxtlarda o, siyasi dalğanı vururdu.:

—... Gündə üç dəfə, yeməkdən sonra!

Birinci səs sahibi fikirli halda onlara qulaq asan ariq, uzun kişiyə sarı çeyrildi. Əsəbililiklə dilləndi:

—Niyə ağızına su alıb durubsan? İraq-Küveyt münaqişəsi barədə sən niyə fikrini bildirmirsən?

Ariq, uzun kişi anlaşılmaz baxışla müsahibini süzdü. Sanki onu indicə görürdü. Hərəkətindən elə görünürdü ki, suala cavab vermək üçün özünü toplayır. Burnunda

mızıldanmağa başladı. Bilmək olmurdu müsahibinə ciddi cavab verir, yoxsa onu incidəni başından eləyir:

—Bağışlayın, mən Qarabağ barədə düşünürdüm. Bir də ki, indiyəcən mənim dilimə haram tikə dəyməyib. İsləyəndə maaşımla, indi də təqaüdümlə dolanıram.

Ariq, uzun kişinin cavabından həmkarları çəşdi. Bundan nə soruştular, bu nə cavab verdi... Dilinə haram dəyməyib, heç mətləbə dəxli var?! Həmkarların sıfətləri turşudu.

Adamlar bir ucdn gəlir, bir ucdn yola salınırdı. Dili, qayğısı, məsləhəti ilə hamının rəğbətini qazanmış əczaçı Sakit hələlik heç kimi boş, naümid qaytarmamışdı. Nüsxədə yazılın dərman tapılmadıqda, Sakit onun əvəzedicisini təklif edirdi. Bircə, işi alınmayan, iynəsi tikiş tutmayan Ariq, uzun kişi idi. Növbəsi çatmışdı. Dili tərpənməsə də, sözlü baxışları ilə Sakitin üzünə baxırdı. Sakit müştərini tələsdirdi:

—Nüsxəni verin.

Xəstə Sakitdən də sakit danişdi. Amma danışığında sirayətedici bir yalvarış duyulurdu. Ariq, uzun kişi dəz başını sakitə tərəf əydi. Səsinin eşidilməsini istəmirdi:

—Həkim, deyəsən qulaqlarım məni aldadıb.

Sakit onu başa düşmədi, tələbini təkrarladı:

—Nüsxəni verin.

Ariq, uzun kişi həyəcanlandı. Çırıntılar içərisində fikrini anlatmağa çalışdı:

—Mən dərman almışam. Deyəsən, məsləhəti səhv eşitmışəm. Gərək, siz buyurdunuz ki, mən bu həbləri yeməkdən əvvəl içim.

Sakit dərman nüsxəsini onun əlindən alıb yenidən diqqətlə nəzərdən keçirtdi və əvvəlki sözünü təsdiqlədi:

—Gündə üç dəfə, yeməkdən sonra.

Xəstə əlacsız qalıb aynanın qabağından aralandı. Ayağı axsadığına görə deyil, ürəyi etiraz etdiyinə görə otağı tərk edə bilmirdi. Künçə çekildi. Özlüyündə nələrisə götür-qoy etməyə başladı: İçindəki inilti Sakitin sözləri ilə uyuşmurdu. Deyəsən o, istəyinə nail olmayıncı əczaxanarı tərk etmək fikrində deyildi. Ayaqlarını sürüyə-sürüyə astadan axırıncı adamı soruşdu və özünə yenidən növbə tutdu.

Biri-birindən əsəbi günlər keçirdi. Harada olmaqlarından asılı olmayaraq, adamlar danışmaqdan, kəskin məsələlərə münasibət bildirməkdən özlərini saxlaya bilmirdilər.

Onunucu səs:

—Yaman yerdə axşamlamışıq. Qıtlıq boğazımızdan elə yapışb ki, su da ötürmək mümkün deyil. Başbilənlər başımıza yaman corab hördülər. Üzləri “ağ” olmuşlar istehsalı sürətləndirə bilməsələr də, bahalığı sürətləndirirlər.

On ikinci səs:

—Adı günləri birtəhər dilə tutmaq olar. Bu gün, sabah bayram qapını döyəcək. Bazar da od tutub yanır. Haramdan maya tutanlar boş gedib, dolu qayıdırular. Vay mənim kimisinin halına... Neçə vaxtdır ocaq qazana, süfrə bəzəyə həsrət qalib. Uşağın başını yozmaq olmur. Ha keçid dövrünün çətinliklərdən danışram, ha qiymət islahatından söz salıram, olmur ki, olmur. Qanmaz uşaqdır da, iki ayağını bir başmağa dirəyib deyir: mənə qırmızı yumurta boyayın, bayramda döyüşəcəyəm.

On ikinci səs:

—Çox da naümid olmayınn. Deyəssən, heç qəzet oxuyub, televizora qulaq asmırsimiz. Sağ olsun Avropanın humanist dövlətləri. Çətinliyimiz onları bizdən betər düşündürür. Fikirləri var ki, SSRİ-yə əl tutsunlar, təmənnasız iqtisadı yardım göstərsinlər. Sanla pay vermək savab işdir. Yetim quzunun qara günü ağızı göy ota çatana kimidir. İnşallah...

Onuncu səs:

—Sən də söz danışdin... Biz görmüşük ki, ölkədə dilənçi olar, daha ölkə dilənçi olmaz.

Fikirlər yaxınlaşır, haçalanırıldı. Nə qədər özlərini aldatalar, nə qədər özlərinə təsəlli versələr də, hərlənib-fırlanıb acliqla üz-üzə gəlirdilər. Bu qızığın mübahisənin içərisində arabir Sakitin səsi eşidildirdi:

—Yeməkdən sonra üç dəfə...

Və bir də bu qızığın mübahisənin içərisində ariq, uzun kişinin sükutu diqqəti cəlb edirdi. Hamidan əsəbi görünən onuncu səs sahibi ona üz tutdu:

—Sən niyə dinmirsən? Nə arxayın adamsan... Görmürsən ki, dünya necə od tutub yanır?

—İndiyəcən dilimə haram tikə dəyməyib. İsləyəndə maasımla, indi təqaüdümlə dolanıram.

Adamlar onun gözlerinə kölgə kimi görünürdülər. Ariq, uzun kişi onu məngənəsində sixan dünyasından qopa bilmirdi. Bəlkə, taqəti tükənmişdi? Bəlkə ona görə gözlerinin görümü, qulaqlarının eşidi azalmışdı?

Növbəsi yenə yaxınlaşırıldı. Yenə əczaçı Sakitlə üz-üzə, göz-gözə dayanacaqdı. Ondan ötrü bundan çətin vəziyyət yoxdur. Görəsən, niyə Sakit onu başa düşmək istəmirdi?

Divardakı məşhur logmanların şəkilləri ani də olsa, onun köməyinə gəldi. Əsrlərdən bəri yol gəlib gələcəyə üz tutan İbn Sinanın kəlamı kimləri düşündürməmişdir: “Əvvəlcə söz, sonra dərman, daha sonra neşər.” Ariq, uzun kişi sözün böyüklüyünüə heyvət edirdi: “Qardaşım Sakit, görürsənmi, İbn Sina nə məsləhət verir? Əvvəlcə söz... Axi, mən sənə söz deyirəm. Niyə sən məni anlamaqdan uzaqsan?”

B. Bexterevin də kəlamı onun ürəyindən xəbər verirdi: “Həkimlə söhbətdən sonra xəstənin hali yüngülləşmirsə, o, həkim deyil.” “Əzizim Sakit, başının üstündən asılan nəsihətləri niyə unudursan? Səninlə söhbətdən sonra mənim vəziyyətim bir az da pisləşir. Axi sən həssas adamsan. Niyə görmürsən ki, sənə deyəcəyim söz ox kimi ürəyimə sancılıb. Nə çəkib çıxara bilirəm, nə də yaralı gəzməyi bacarıram.”

Növbə də çatdı, vaxt da—onlar yenidən qabaqlaşdılar.

Xəstə:

—Məsləhətinizi bir də aydınlaşdırmaq istəyirəm. Dərmanı yeməkdən qabaq qəbul edim?

Xəstənin sıfəti Sakitin yadında qalmışdı. Hətta dediyi sözləri də unutmamışdı. Bununla belə nüsxəni yenidən nəzərdən keçirib sahibinə qaytardı. Adətinə xilaf olaraq səsini qaldırdı:

—Gündə üç dəfə, yeməkdən sonra! Mən şəkər kimi türk dilində danışıram. Sizə nə aydın olmayıbsa, xahiş edirəm bir də soruşasınız. Faydasız yerə bir də qabaqlaşmaq istəmirəm.

Ariq, uzun kişi halını pozmadı. Bəlkə də onun özündən çıxmaga haqqı yox idi. Çətinlik orasında idi ki, o, həkimə tabe olmaqdansa, həkimi özünə tabe etmək istəyirdi. Səsində həm mülayimlik, həm də yazıqlıqvardı:

—Mən siz yaxşı tanıyıram. Siz əvəzedici dərmanlar da tapmaqda mahirsiniz. Bəlkə verdiyiniz dərmanı elə bir dərmanla əvəz edəsiniz ki, mən onu yeməkdən əvvəl içim.

Sakitin sərt, quru səsi ucaldı:

—Mümkün deyil. Siz dərmanı mütləq yeməkdən sonra qəbul etməlisiniz.

Xəstənin solğun sıfətində soyuq bir istehza göründü. Boğmağa çalışdığını hırsı içini doğrayırıldı. Kimi qınasın? Kimi danlasın? Kimə üsyan edib “qanmaz özünsən” desin? Xəstəliyə çarə buyuranları məgər zorla anlatmaq lazımdır? Axi həkimlər xəstələrdən həssas olmalıdırlar. Yox, yox burada səhvə yol verilirdi. Həssas olmasayırlar, bu yaxınlara qədər divarda qərar tutan iki möhtəşəm lövhənin yeri boş—ağara qalmazdı.

Lövhənin birinə Kommunizmin bina daşını qoyan Marks kişinin gözəğlimli, iştaha açan sözü yazılmışdı: kommunizmdə ərzaq sel kimi axacaqdır. İkinci lövhədə həkim məsləhəti—qida rejimi göstərilmişdi; gümrah, sağlam adam gündə nə qədər et, süd, yağ, meyvə yeməlidir. Hamisinin da ölçüsü, çəkisi dəqiq göstərilmişdi. Bu yaxınlara kimi lövhələri tərpətmək heç kimin aqlına gəlmirdi. Necə olsa, iştahaçan, ağızsulandıran məsləhətlər, kəlamlar birdən-birə qeybə çəkildi. Maraqlanan çox olsa da, cavab eyni idi: Şüarların nə günahı,—təqsirkar əsəbləri zəif xəstələrdir.

Ariq, uzun kişi Sakitə cavab vermədən şəffaf aynanın qarşısından aralandı. Söz güləşdirməyə heyi qalmamışdı. Sən demə, özü ilə danışmağa üstünlük vermişdi: “Sən məni niyə başa düşmürsən Sakit? Axi bir həftədir, mən isti xörəyə həsrətəm. Bir də sən haradan biləsən indiyəcən mənim dilimə haram tikə dəyməyib. İşləyəndə maaşla, indi təqaüdlə dolanıram. Mənim kimi adam nə qədər gözləsin ki, yeməkdən sonra dərman qəbul edəcək?...”

Ariq, uzun kişi ayağını sürüyə-sürüyə qapıdan çıxdı. Əczaçı arxasında dilləndi:

—Gündə üç dəfə, yeməkdən sonra...

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Yoxladı: Gülnar Aydəmirova

Veb üçün hazırladı: Aydan Nəcəfova

AZERİ.org-a qoyuldu: Noyabr, 2004